

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarının icrasına uyğun olaraq salınmış qəsəbələrdə tikintisi tamamlanmış evlər, sosial-mədəni və infrastruktur obyektlər üzrə 31.03.2021 tarixinə olan məlumat

Qanunverici aktlar	Ölçü vahidi	No 562,700	No 577,700	No 80	No 298	No 2475	No 1346	No 687	No 57	Cəmi
İcraçılar		ƏBYA	MKSİF	MKSİF	MKSİF	MKSİF	MKSİF	MKSİF	MKSİF	
Qəsəbələr	ədəd	10	14	13	13	22	3	1		76
Məhəllələr	ədəd					5	17		3	25**
Binalar	ədəd	1				68	266		12	347
Evlər/mənzillər	ədəd	2 231	3 860	3 860	4 179	11,109	13,408	490	835	40,392*
Məktəblər	ədəd	6	12	15	7	26	19	1	3	89
Musiqi məktəbləri	ədəd	0	0	3		1	3	1		8
Uşaq bağçaları	ədəd	6	12	5	11	20	16			70
Xəstəxanalar	ədəd	1	1	1	1	1				5
Tibb məntəqəsi	ədəd	0	0	4		8	12			24
Ambulatoriya	ədəd	0	0	1	4	6		1		12
Feldşer-mama məntəqəsi	ədəd	5	11	4	2	3				25
İcma mərkəzi	ədəd	0	10	8	11	20	14	1		64
Yanğınsöndürmə deposu	ədəd	1	3	1	2	6	1			14
İnzibati bina	ədəd	4	10	10	11	24	13	1		73
Yerli icra hakimiyyətinin binası							2			2
Rabitə qovşağı	ədəd	1	10	7	11	13	10	1		53
Baytarlıq məntəqəsi	ədəd	0	0	3	3	2				8
Hamam	ədəd	3	14	12	2					31
İdman olimpiya kompleksi	ədəd	0	0		1					1
Artezian quyuları	ədəd	3	37	124	12	52	11		6	245
Su anbarları	ədəd	31	38	4	18	73	73	4	14	255
Nasos stansiyası	ədəd	6	6	2	13	32	51	5	6	121
Yüksək gərginlikli iri və kiçik transformatorlar	ədəd	41	87	164	115	278	95	11	15	806

Elektrik yarımstansiyaları	ədəd	1	5	5	3	9	8	1	3	35
Yollar	km	66,0	136,0	132,0	150,8	246,552	83,492	17,0	4,794	836,608
Su xətti	km	63,0	100,0	131,0	111,7	372,357	224,039	24,0	11,655	1043,845
Elektrik xətləri	km	141,0	213,0	212,0	227,7	667,224	405,896	20,0	22,613	1909,393
Qaz xətti	km					377,933	145,690	27,0	10,434	561,057
Kanalizasiya	km					14,402	76,710	25,0	3,946	120,058
İrriqasiya sistemi	ha	1630	3888	250	4105	1357,9	8	80		11310,9

*320 yarımçıq qalmış evin tikilib tamamlanması (Fərman № 562) və Naxçıvan MR ərazisində 100 evin tikintisi (Fərman № 132) daxil olmaqla.

**Qəbələ rayonu ərazisində 1 məhəllə - 57 №-li Fərmanla geydə alınmış və 40 mənzilli 1 bina (Fərman № 2475) və 80 mənzilli 1 bina və 75 mənzilli 1 bina (Fərman № 1346) əlavə tikilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22.08.01 tarixli 562 nömrəli Fərmanı üzrə

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində	364 ev
İsmayilli rayonunda	45 ev
Şəmkir rayonunda	126 ev
Yevlax rayonunda	65 ev
Mehdiabad qəsəbəsi ərazisində	108 ev
Ramanı qəsəbəsi ərazisində	160 ev
Naxçıvan MR ərazisində	53 ev, 48 mənzilli bina
Sumqayıt şəhərində	1 ev, 14 mənzilli bina
Bakı şəhərində	3 ev
Gədəbəy rayonunda	1 ev
Oğuz rayonunda	3 ev
Şəki rayonunda	2 ev
Ağstafa rayonunda	17 ev

Bu rayonlarda və qəsəbələrdə evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlər də (su təchizatı, elektrik təchizatı, qaz, irriqasiya, yollar, abadlaşdırma işləri, drenaj sistemi, 3 məktəb, 3 feldşer- mama məntəqəsi, 1 inzibati bina) tikilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 01.10.04 tarixli 132 nömrəli Fərmanı üzrə (Naxçıvan MR ərazisində) - 100 ev

**Azərbaycan Respublikası Prezidentinin 07.09.01 tarixli
577 nömrəli Fərmanı üzrə**

Ağdam rayonu ərazisində - 4 qəsəbədə 500 ev, Füzuli rayonu ərazisində 4 qəsəbədə 800 ev tikilmişdir.

Quzanlı qəsəbəsində	100 ev
Xındırstan qəsəbəsində	100 ev
Erqi qəsəbəsində	150 ev
Ayaq-Qərvənd qəsəbəsində	150 ev

Bu rayonlarda və qəsəbələrdə evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlər də (su təchizəti, elektrik təchizəti, qaz, irriqasiya, yollar, abadlaşdırma işləri, 6 məktəb, 6 uşaq bağçası, 8 hamam, 6 feldşer-mama məntəqəsi, 4 icma mərkəzi, 4 poçt şöbəsi, 4 inzibati bina, 1 yanğın postu) tikilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13.05.02 tarixli 700 Nöli Fərmanı üzrə

Füzuli rayonunun Haramı ərazisində 3 qəsəbədə 1221 ev tikilmişdir.

Bu rayonun ərazisində evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlər də (su təchizəti, elektrik təchizəti, irriqasiya, yollar, abadlaşdırma işləri, 3 məktəb, 6 uşaq bağçası, 1 xəstəxana, 2 feldşer-mama məntəqəsi, 1 poçt şöbəsi, 3 hamam, 3 inzibati bina, 1 yanğın postu) tikilmişdir.

Biləsuvar rayonu ərazisində 6 qəsəbədə 2560 ev tikilmişdir

Bu rayonun ərazisində evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlər də (su təchizəti, elektrik təchizəti, irriqasiya, yollar, abadlaşdırma işləri, 6 məktəb, 6 uşaq bağçası, 1 xəstəxana, 5 feldşer-mama məntəqəsi, 6 icma mərkəzi, 6 poçt şöbəsi, 6 hamam, 6 inzibati bina, 2 yanğın postu) tikilmişdir.

**Azərbaycan Respublikası Prezidentinin 04.02.04 tarixli
80 nömrəli Sərəncamı üzrə**

Ağdam rayonunun 12 qəsəbəsində:

Dördyol-1 və Dördyol-2	1321 ev, 4 məktəb, 1 musiqi məktəbi, 2 uşaq bağçası, 2 inzibati bina, 1 poçt şöbəsi, 1 xəstəxana, 1 tibb məntəqəsi, 2 hamam, 2 icma mərkəzi, 1 baytarlıq məntəqəsi
Təzəkənd	340 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati bina, 1 tibb məntəqəsi, 1 hamam, 1 icma mərkəzi
İmamqulubəyli	165 ev, 1 məktəb, 1 inzibati bina, 1 hamam, 1 icma mərkəzi
Quzanlı-1	165 ev, 1 məktəb, 1 musiqi məktəbi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 hamam, 1 icma mərkəzi, 1 baytarlıq məntəqəsi, 1 yanğın postu
Qasımbəyli	165 ev, 1 məktəb, 1 inzibati bina, 1 hamam, 1 icma mərkəzi
Bənövşələr və Bənövşələr-1	460 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 hamam, 1 icma mərkəzi
Baharlı	836 ev, 2 məktəb, 1 musiqi məktəbi, 1 uşaq bağçası, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 kənd həkim ambulatoriyası, 1 hamam, 1 icma mərkəzi, 1 baytarlıq məntəqəsi
Alıbəyli-1 və Alıbəyli-2	214 ev, 2 məktəb, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 tibb məntəqəsi, 2 hamam
Səfərli	215 ev, 2 məktəb, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 tibb məntəqəsi, 2 hamam
Ağcabədi rayonu ərazisində - 1 qəsəbə	216 ev, 2 məktəb, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 tibb məntəqəsi, 1 inzibati bina, 2 hamam

Bu qəsəbələrdə evlərin və sosial-mədəni obyektlərin tikintisi ilə bərabər infrastruktur obyektlər də (su təchizəti, elektrik təchizəti, irriqasiya, yollar, abadlaşdırma işləri) tikilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28.12.05 tarixli 346 nömrəli, 28.12.06 tarixli 505 nömrəli, 26.12.07 tarixli 687 nömrəli Fərmanlarına uyğun olaraq

Bakı şəhəri ərazisində:	
Pirşağı qəsəbəsi ərazisində	40 ev
Ramanı qəsəbəsi ərazisində 1 qəsəbə	450 ev, 1 icma mərkəzi, 1 musiqi məktəbi, 1 ədəd 360 şagirdlik məktəb, 1 ambulatoriya, 1 inzibati bina, 1 rabitə qovşağı, yollar, qaz, kanalizasiya, drenaj, su və elektrik təchizatı sistemləri tikilmişdir.

**Azərbaycan Respublikası Prezidentinin 01.07.04 tarixli
298 nömrəli Sərəncamı üzrə**

Sabirabad rayonunda 1 qəsəbə	161 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 FMM, 1 icma mərkəzi, 1 inzibati bina, 1 hamam, 1 poçt şöbəsi və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma)
Ağdam rayonunda 1 qəsəbə	35 ev və infrastruktur obyektləri (su, elektrik, yollar, abadlaşdırma)
Biləsuvar rayonunda 5 qəsəbə	1858 ev, 5 uşaq bağçası, 5 icma mərkəzi, 5 inzibati bina, 5 poçt şöbəsi, 1 baytarlıq məntəqəsi, 1 yanğın postu və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma)
Füzuli rayonunda 5 qəsəbə	2104 ev, 5 məktəb, 5 uşaq bağçası, 5 icma mərkəzi, 5 inzibati bina, 5 poçt şöbəsi, 4 ambulatoriya, 1 xəstəxana, 1 yanğınsöndürmə deposu və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma)
Ağcabədi rayonunda 1 qəsəbə	21 ev, 1 məktəb, 1 FMM, 1 hamam, 1 baytarlıq məntəqəsi və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma)

AR Prezidentinin 31.10.07 tarixli 2475 nömrəli Sərəncamı üzrə

Beyləqan rayonu ərazisində 1 qəsəbə	500 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 xəstəxana, 1 baytarlıq məntəqəsi, 1 yanğınsöndürmə deposu və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma) tikilmişdir.
Goranboy rayonu ərazisində 4 qəsəbə	500 ev, 4 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 4 inzibati bina, 1 poçt şöbəsi, 1 FMM, 1 baytarlıq məntəqəsi, 1 yanğınsöndürmə deposu və infrastruktur obyektləri (su, elektrik, yollar, abadlaşdırma) tikilmişdir.
Goranboy rayonu ərazisində 1 qəsəbə	596 ev, 1 məktəb, 1 yanğınsöndürmə deposu, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1

	ambulatoriya və infrastruktur obyektləri (su, daxili elektrik təchizatı, qaz təchizatı, yollar) tikilmişdir.
Ağdam rayonu ərazisində 1 qəsəbə	689 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina və infrastruktur obyektləri (su, daxili elektrik təchizatı, qaz təchizatı, yollar) tikilib istifadəyə verilmişdir.
Yevlax şəhəri ərazisində məhəllə	5 mərtəbəli, 60 mənzilli 9 bina və 75 mənzilli 1 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, infrastruktur obyektləri (su, daxili elektrik təchizatı, qaz təchizatı, yollar) tikilib istifadəyə verilmişdir.
Ağcabədi rayonu ərazisində 1 qəsəbədə	552 ev, 1 məktəb, 1 yanğınsöndürmə deposu, 1 uşaq bağçası, 1 inzibati bina, 1 icma mərkəzi, 1 ambulatoriya və infrastruktur obyektləri (su, daxili elektrik təchizatı, xarici elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Ağcabədi rayonu ərazisində məhəllə-556 ev	5 mərtəbəli, 60 mənzilli 8 bina, 45 mənzilli 1 bina, 35 mənzilli 1 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati bina, 1 icma mərkəzi və infrastruktur obyektləri (su və kanalizasiya, qaz, istilik və elektrik təchizatı şəbəkələri) tikilib istifadəyə verilmişdir.
Qəbələ rayonu ərazisində	40 mənzilli 1 bina istifadəyə verilmişdir.
Mingəçevir şəhəri ərazisində məhəllə-502 ev	9 mərtəbəli 36 mənzilli 2 bina, 9 mərtəbəli 54 mənzilli 8 bina, 1 məktəb, 1 inzibati bina, 1 icma mərkəzi, 1 uşaq bağçası və infrastruktur obyektləri (drenaj şəbəkəsi, su, elektrik, istilik və qaz təchizatı, yollar) istifadəyə verilmişdir.
Şəki rayonu ərazisində 1 qəsəbə	423 ev, 1 uşaq bağçası, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 məktəb, 1 icma mərkəzi, 1 ambulatoriya və infrastruktur obyektləri (su, qaz, elektrik təchizatı, yollar) tikilib istifadəyə verilmişdir.
İmişli rayonu ərazisində 1 qəsəbə	550 ev, 1 FMM, 1 icma mərkəzi, 1 inzibati bina, 1 məktəb, 1 uşaq bağçası və infrastruktur obyektləri (su, drenaj şəbəkəsi, qaz təchizatı) tikilib istifadəyə verilmişdir.
Bərdə rayonu ərazisində 1 qəsəbə	195 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 FMM, 1 icma mərkəzi, 1 inzibati bina, 1 poçt şöbəsi və infrastruktur obyektləri (su təchizatı, drenaj şəbəkəsi, suvarma şəbəkəsi, qaz, elektrik təchizatı, yollar) tikilib istifadəyə verilmişdir.
Qaradağ rayonu ərazisində məhəllə-1410 mənzil	5 mərtəbəli 80 mənzilli 16 bina, 40 mənzilli 4 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati bina, 1 icma mərkəzi, 1 təcili yardım stansiyası, 1 poçt şöbəsi, 1 yanğınsöndürmə deposu və infrastruktur obyektləri (su və kanalizasiya şəbəkələri, qaz və istilik şəbəkələri) tikilib istifadəyə verilmişdir.
İsmayilli rayonu ərazisində 1 qəsəbə	45 ev, 1 məktəb, 1 tibb məntəqəsi və infrastruktur obyektləri (su təchizatı, qaz təchizatı, elektrik təchizatı, yollar, abadlaşdırma) tikilib istifadəyə verilmişdir.
Bərdə rayonu ərazisində 1 məhəllə-866 ev	5 mərtəbəli, 60 mənzilli 12 bina, 40 mənzilli 1 bina, 55 mənzilli 2 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, 1 tibb məntəqəsi 1 ATS və infrastruktur obyektləri (su və kanalizasiya, elektrik, istilik, qaz təchizatı, drenaj və yollar) tikilib istifadəyə verilmişdir.

Balakən rayonu ərazisində	45 mənzilli 1 bina kommunikasiyaları ilə birlikdə istifadəyə verilmişdir.
Ağdam rayonu ərazisində 1 qəsəbə	632 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 ambulatoriya və infrastruktur obyektləri (su təchizati, elektrik təchizati, qaz təchizati, yollar) tikilib istifadəyə verilmişdir.
Beyləqan rayonu ərazisində 1 qəsəbə	320 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 musiqi məktəbi, 1 inzibati bina, 1 həkim məntəqəsi və infrastruktur obyektləri (su təchizati, elektrik təchizati, qaz təchizati, yollar və irriqasiya) tikilib istifadəyə verilmişdir.
Göygöl rayonu ərazisində 1 qəsəbə	600 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 musiqi məktəbi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 həkim məntəqəsi, 1 yanğınsöndürmə deposu və infrastruktur obyektləri (su təchizati, elektrik təchizati, qaz təchizati, yollar) tikilib istifadəyə verilmişdir.
Hacıqabul rayonu ərazisində 1 qəsəbə	101 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 musiqi məktəbi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 ambulatoriya və infrastruktur obyektləri (su təchizati, elektrik təchizati, qaz təchizati, yollar və irriqasiya) tikilib istifadəyə verilmişdir.
Saatlı rayonu ərazisində 1 qəsəbə	230 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 musiqi məktəbi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 həkim məntəqəsi və infrastruktur obyektləri (su təchizati, elektrik təchizati, qaz təchizati, yollar) tikilib istifadəyə verilmişdir.
Sabirabad rayonu ərazisində 2 qəsəbə (440 ailəlik)	440 ədəd 1 mərtəbəli ev, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 ambulatoriya 2 məktəb, 1 icma mərkəzi və infrastruktur obyektləri (qaz təchizati, yollar, su təchizati) tikilib istifadəyə verilmişdir.
Şirvan şəhəri ərazisində	21 mənzilli 1 bina və infrastruktur obyektləri (su təchizati, kanalizasiya, elektrik təchizati, qaz təchizati və yollar) tikilib istifadəyə verilmişdir.
Füzuli rayonu ərazisində 1 qəsəbə	400 ədəd 1 mərtəbəli ev, 1 uşaq bağçası, 1 məktəb, 1 icma mərkəzi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 həkim məntəqəsi və infrastruktur obyektləri (su təchizati, elektrik təchizati, qaz təchizati, yollar) tikilib istifadəyə verilmişdir.
Beyləqan rayonu ərazisində 146 ailəlik 1 qəsəbə	146 ədəd 1 mərtəbəli ev, 1 uşaq bağçası, 1 məktəb, 1 inzibati bina, 1 icma mərkəz, 1 həkim məntəqəsi və inf. obyektləri (su təchizati, elektrik təchizati, qaz təchizati, yollar) tikilib istifadəyə verilmişdir.
Füzuli rayonu ərazisində 95 ailəlik 1 qəsəbə	95 ədəd 1 mərtəbəli ev və inf. obyektləri (su təchizati, elektrik təchizati, qaz təchizati və yollar) tikilib istifadəyə verilmişdir.

AR Prezidentinin 19.12.2013 tarixli 57 nömrəli Fərmanına uyğun olaraq

Fatmayı bələdiyyəsi ərazisində	15 evdən ibarət məhəllə, yollar, qaz, kanalizasiya, su və elektrik təchizatı sistemləri tikilmişdir.
Göygöl rayonu ərazisində	26 evdən ibarət məhəllə, yollar, su və elektrik təchizatı sistemləri tikilmişdir.
Bakı şəhərində 2 № -li ETK ərazisində salınmış məhəllədə	364 mənzildən ibarət 6 ədəd 9 mərtəbəli yaşayış binası, 1 ədəd məktəb, infrastruktur obyektləri (yollar, qaz, kanalizasiya, su və elektrik təchizatı sistemləri, abadlaşdırma) ilə birlikdə istifadəyə verilmişdir.
Abşeron rayonu Ramanı qəsəbəsi ərazisində	5 mərtəbəli, 70 mənzilli yaşayış binası, infr.obyektlər (yollar, qaz, kanalizasiya, drenaj, su və elektrik təchizatı sistemləri, abadlaşdırma) ilə birlikdə istifadəyə verilmişdir.
Qəbələ rayonu ərazisində qəsəbə	155 mənzildən ibarət 2 ədəd 5 mərtəbəli yaşayış binası, 1 ədəd məktəb, infrastruktur obyektlər (yollar, qaz, kanalizasiya, su, sahədaxili və xarici elektrik təchizatı sistemləri, 1 ədəd transformator yarımstansiyası, 5 ədəd transformator, abadlaşdırma) ilə birlikdə istifadəyə verilmişdir.
Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində salınmış məhəllədə	5 mərtəbəli, 40 mənzilli 1 bina, 5 mərtəbəli 80 mənzilli 2 bina, 1 məktəb və infrastruktur obyektləri (yollar, qaz, kanalizasiya, selötürücü kanal, drenaj, su və elektrik təchizatı sistemləri, abadlaşdırma) tikilib istifadəyə verilmişdir.

AR Prezidentinin 21.02.2011 tarixli 1346 nömrəli Sərəncamı üzrə

Goranboy şəhəri ərazisində məhəllə	5 mərtəbəli 60 mənzilli 8 bina, 45 mənzilli 1 bina, 1 musiqi məktəbi və 1 inzibati bina tikilib istifadəyə verilmişdir.
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məhəllə-758 mənzil	5 mərtəbəli, 60 mənzilli 12 bina, 40 mənzilli 1 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 tibb məntəqəsi, 1 ATS, İcra hakimiyyəti üçün 1 bina və inf.obyektləri (su və kanalizasiya, qaz, istilik və elektrik təchizatı, xarici el. təchizatı) tikilib istifadəyə verilmişdir.
Gəncə şəhəri ərazisində məhəllə, 1500 mənzil	5 mərtəbəli, 60 mənzilli 25 bina, 1 icma mərkəzi, 1 tibb məntəqəsi, 1 yanğınsöndürmə deposu, 1 məktəb, 1 uşaq bağçası, İH üçün 1 bina, 1 ATS, 1 el-ik yarımstansiyası və inf.obyektləri (su və kanalizasiya, istilik, elektrik, yollar, abadlıq, yaşıllaşdırma, qaz təchizatı) tikilib istifadəyə verilmişdir.
Qəbələ rayonu ərazisində	80 mənzilli 1 bina və 75 mənzilli 1 bina tikilib istifadəyə verilmişdir.
Mingəçevir şəhəri ərazisində məhəllə-594 mənzil	9 mərtəbəli, 54 mənzilli 11 bina, 1 məktəb, 1 icma mərkəzi, 1 uşaq bağçası, 1 tibb məntəqəsi, 1 ATS və infrastruktur obyektləri (drenaj şəbəkəsi, kanalizasiya, su, elektrik, rabitə, istilik və qaz təchizatı, yollar) istifadəyə verilmişdir.
Bərdə rayonu ərazisində 1 məhəllə-588 mənzil	7 mərtəbəli, 42 mənzilli 14 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 ATS və inf.obyektləri (su və kanalizasiya, elektrik, rabitə, istilik, qaz təchizatı, və yollar) tikilib istifadəyə verilmişdir.

Qazax rayonu ərazisində 300 ailəlik məhəllə	4 mərtəbəli, 32 mənzilli 5 bina, 4 mərtəbəli, 24 mənzilli 4 bina və 4 mərtəbəli, 48 mənzilli 1 bina, 1 tibb məntəqəsi, 1 ATS, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina və inf. obyektləri (yollar, kanalizasiya, su, rabitə, istilik, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Zaqatala rayonu ərazisində 135 ailəlik məhəllə	5 mərtəbəli, 45 mənzilli 3 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati bina, 1 icma mərkəzi, 1 tibb məntəqəsi və infrastruktur obyektləri (yollar, kanalizasiya, su və elektrik xətləri) tikilib istifadəyə verilmişdir.
Tərtər rayonu ərazisində məhəllə-1170 mənzil	4 mərtəbəli, 36 mənzilli 30 bina, 4 mərtəbəli, 24 mənzilli 4 bina, 1 məktəb, 1 inzibati bina, 1 icma mərkəzi, 1 uşaq bağçası, 1 tibb məntəqəsi, 1 musiqi məktəbi, 1 ATS və infrastruktur obyektləri (yollar, kanalizasiya, su və elektrik xətləri) tikilib istifadəyə verilmişdir.
Abşeron rayonu ərazisində məhəllə - 1001 mənzil	7 mərtəbəli, 42 mənzilli 23 bina, 7 mərtəbəli, 35 mənzilli 1 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 ATS, 1 icma mərkəzi, 1 inzibati bina, 1 həkim məntəqəsi və inf. obyektləri (yollar, kanalizasiya, su, rabitə, istilik, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində salınmış məhəllədə (II mərhələ -300 mənzil)	5 mərtəbəli 60 mənzilli 1 bina, 5 mərtəbəli, 80 mənzilli 3 bina, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, 1 həkim məntəqəsi, infr. obyektlər (yollar, kanalizasiya, qaz, su və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Sabunçu rayonu ərazisində məhəllə-810 mənzil	9 mərtəbəli, 54 mənzilli 9 bina, 9 mərtəbəli, 108 mənzilli 1 bina, 9 mərtəbəli, 72 mənzilli 1 bina, 9 mərtəbəli, 36 mənzilli 4 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 ATS, 1 icma mərkəzi, 1 inzibati bina və inf. obyektləri (yollar, kanalizasiya, su, drenaj, rabitə, istilik, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Pirallahı rayonu ərazisində məhəllə -306 mənzil	9 mərtəbəli, 162 mənzilli 1 bina, 9 mərtəbəli, 72 mənzilli bina, 1 məktəb, inf. obyektləri (yollar, kanalizasiya, su, drenaj, istilik, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Göyçay rayonu ərazisində 80 mənzilli 1 bina	5 mərtəbəli, 80 mənzilli 1 bina, inf. obyektləri (abadlıq, kanalizasiya, su, istilik, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Şirvan şəhəri ərazisində 1 məhəllə - 685 mənzil	9 mərtəbəli, 54 mənzilli 12 bina, 9 mərtəbəli, 37 mənzilli 1 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 ATS, 1 icma mərkəzi, 1 inzibati bina, tibb məntəqəsi və inf. obyektləri (yol-abadlıq, su, kanalizasiya, suvarma, istilik, elektrik və qaz təchizatı) tikilib istifadəyə verilmişdir.
Kürdəmir rayonu ərazisində 1 məhəllə - 564 mənzil	4 mərtəbəli 36 mənzilli 11 bina, 4 mərtəbəli 28 mənzilli 6 bina, 1 məktəb, 1 icma mərkəzi, 1 uşaq bağçası, 1 inzibati bina, 1 tibb məntəqəsi, 1 ATS, və inf. obyektləri (drenaj şəbəkəsi, kanalizasiya, su, elektrik, rabitə və qaz təchizatı, yollar) istifadəyə verilmişdir.
Ucar rayonu ərazisində 1 məhəllə - 250mənzil	5 mərtəbəli, 45 mənzilli 5 bina, 5 mərtəbəli, 25 mənzilli 1 bina 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina və inf. obyektləri (yollar, kanalizasiya, su, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.

Göygöl rayonu ərazisində 130 mənzil	5 mərtəbəli, 50 mənzilli 1 bina, 5 mərtəbəli, 40 mənzilli 2 bina və inf. obyektləri (yollar, kanalizasiya, su, rabitə, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Ağcabədi rayonu ərazisində 3 qəsəbə 645 ailə	645 ədəd 1 mərtəbəli ev, 3 məktəb, 1 inzibati bina, 1 həkim məntəqəsi və inf. obyektləri (yollar, su təchizatı, drenaj şəbəkəsi, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Abşeron rayonu ərazisində məhəllə - 1890 mənzil	9 mərtəbəli, 54 mənzilli 35 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 musiqi məktəbi və inf. obyektləri (yollar, kanalizasiya, su, rabitə, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Binəqədi rayonu ərazisində məhəllə - 810 mənzil	9 mərtəbəli, 54 mənzilli 15 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati bina və inf. obyektləri (yollar, kanalizasiya, su, qaz təchizatı və elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.
Samux rayonu ərazisində məhəllə - 200 mənzil	4 mərtəbəli 24 mənzilli 7 bina, 4 mərtəbəli 16 mənzilli 2 bina, 1 məktəb, 1 icma mərkəzi, 1 uşaq bağçası, 1 inzibati bina, 1 tibb məntəqəsi və inf. obyektləri (kanalizasiya, su, elektrik və qaz təchizatı və yollar) istifadəyə verilmişdir.